



ƏLİ BƏY AZƏRİ

HAL ARVAD

(hekayə)

Sarabəyim arvad xeyli vaxt idi ki, ori Hüseyxan kişidən bərk şübhələnirdi. Otuz ildən yuxarı olardı ki, bir yerde yaşayırdılar. Can deyib can eşitməsələr də aralarında ciddi bir narahızlıq olmamışdı. İndi birdən-bire niyə belə olmuşdu, Sarabəyim arvad baş aça bilmirdi. Yaşı altmışı adlasa da isti keçən payız havası xoşagelməz bir qırıqlıq yaratmışdı orində, odur ki, şübhə dolmuşdu ürəyinə. Hüseyxan kişi gah tullanıb tut ağacının budağından yapışır, meymun kimi yuxarı dartınır, aşağı sallanır, gah da yeridiyi yerdə yerindən götürülür, uşaq kimi yürüürdü. Onun bu hərəkəti arvadını yaman narahat edirdi. Yaşının bu vaxtında belə hərəkətlər saçına-saqqalına yaraşırıldı? Bir söz deyəndə də əhəmiyyət vermirdi, özünü eştirməməziyyət vururdu.

"Aman Allah! Kişi dəli olmasın ki?! Birdən qolbinə cin girir, gözə görünməz qüvvələr toxunar, dar vaxtı vurğun vurar, tifagımız dağıllar...", deyə düşünen Sarabəyim arvad günü-gündən içün-icin öryir, daha çox narahat olmağa başlamışdı.

"Nə olsun ki, neçə vaxtdır kənddə belə şəyler olmur. Axi nə vaxtsa olub... Olub ki, yaşılılar, qocalar həmişə danışıblar. Deməli, bilmədiyimiz, nə vaxtsa eşitdiyimiz hər şey ola bilər". Sarabəyim arvad elə hey düşünür, düşünür, amma bir qərara gələ bilmirdi.

Həmin gün hava yaman tutqun idi. Külək də əsirdi. Payiza xas olmayan tutqun boz

gündərən biriydi. Heç kim belə havada ev-dən çölə çıxməq istəməzdə, di gel Hüseyxan kişi evdə qərar tuta bilmirdi, elə bil gicitkan üstə oturmuşdu. Gah gedib boş-boşuna həyt-bacada firlanırdı, gah da baltanı götürüb evin böyründə qalaqlanmış odundan soba boyda doğrayıb qısa tədarik görürdü.

-İndidən neynirsən bu odunları yarib? Səbamızı ki, hələ qalamırıq. - Şəlim başına atıb orının dalınca çıxan Sarabəyim arvad etirazını bildirəndə odun yarmaqdan qızarın pörtəmüs Hüseyxan kişi də tərs cavab verdi:

-Havani bilmək olmaz. Bir də gördün lap payızın ortasında qar qapını kəsdi, çalın-çarpaz elə çövgün gəldi ki, evdən eşiə çıxa bilmədin. Heç belə macal vermedi əlini baltaya uzadasan... Onda neyləməliyik? Yorgana bürünüb oturmaliyiq? İndidən yarib yiğiram də... qoy, ehitiyatımız olsun.

Axşamterəfi Sarabəyim arvadın başı nəyə qarışmışdısa, ayırd olanda baxdı ki, Hüseyxan kişi yenə yoxa çıxıb. Tez həyətə düşüb həyət-bacanı axtardı, odunluğa baxdı, həyət-dən çıxıb möhəllənin ton ortasında, Ocaqqulu kişinin gər tutunun beş addimlığında yeddi ev üçün tikilmiş töndiro baş çekdi, Hüseyxan kişini heç yerdə tapa bilmədi. Kend adamlarının adətiydi, belə soyuq havada uşaqlar, mal-heyvanın qabağına çıxmış arvadlar, lap elə kişilər də daldalanmaq, soyuqdan, yağışdan, küləkdən qorunmaq üçün

təndirə topoşardılar.

"Bu kişi indicə buralardaydı, qəfildən hər yoxa çıxdı? Yağı eppəy olub göylərə çəkilmədi ki? Bəlkə, qonşulardan kiməsə gedib? Yox. Bu ola bilməz. Hüseynan kişi davarı-qədimdən kiminsə evinə getməyi xoşlamaz. Eyhənə, xeyirdə, şərdə, demiyəsən məcərb qalib gedər. Olsa-olsa Matinin dəmənin üstüne çıxar, qonşulardan kiminə işi olsa, ucadan səslənin çağırı, elə orda gürüşüb səhbatlaşdırı, suvarma, nobat, nə işi olsa, ordaca həll edib yoluна qoyardı. Bir de yaz-yanşamları kışlorsunun evinin arxasına toplaşanda gedib onlara qoşuları. Bir söz deməsə də, eldən qiraqdaqlaşığı özüne sığdırmasındı, qızı deyin olsun, deyib nə desəyidilər razlaşdırı, həcət aparmadı, cəhəli sevməzdı". - Sarabeyim arvad bunları ağlında ha vərə-vürə elədişədən bir şey çıxmadi.

"İndi heç axşam da deyil. Naxır cöldən qaytmayıb ki, deyək mallara ot verir. Çox da pis havadır, külək do bir yandan tozu, torpağı şüprüləyib adəmin gözünə soxur. Bəle həvadada kimin nə işi var kişi-bəcə-bacada?" Bəle deyənde hardansə aqlını geldi ki, bir gedib tövəleyə da baxsın.. Hamavın elə vaxtıydı ki, deyirdin indicə şəvinik düşəcək, naxır örüşdən qayidacəq, xırda davar kondin ərləgina dolacaq. Bəs daşıqının içinde idilərmişlər çıxacaq, sel-su aləmi basacaq. Sarabeyim arvad qadı tövəlinin qapısını açmışa...

Qapın açıb içəriyə baxdı, içeri çox qaranlıq göründü gözüni. Hərəkəti öyrəşən kimi orta diryin böyründə neyinə hərəkət elədiyini sezdi. Gözlərini ovusdurub diqqətə baxdı. Böyründə diryoə söykəşmiş nə idisə canhydi, hərəkət eləyirdi, adamıdım, heyvan idimi, bilinmirdi, saçımı, yalmanının üzünə dağlıtmışdı, sıfıti yaşıx görürümürdü. Xumar ineyin axuruna əllərinin diriməş vəziyyətde iroleyi dərtindirdi, sanki axura girocək. Sarabeyim arvad qırıbaç məlxüdü bax-baxə mat qaldı; bu canlı na idisə, ayird edə bilmədi, nə adama oxşamırdı, nə ineyo, nə eşşeyo... Bu, nə olmuş olardı? Bir de diq-

qotələ baxanda erini gördü. Hüseynan kişi bu, adama-heyyvana oxşamaz məlxüdü arxadan qucaqlayıb tutmaq istəyir, amma deyəson, tutə bilmirdi, neyidiso, çox vurnuxur, elləşir-di.

-Hüseynan! - Birdən Sarabeyimin dili açıldı, özündən asılı olmayaraq qeyri-ixtiyari ucadan soslondı.

Sarabeyimin qışqartusuna heyyvana-adama oxşamaz dikəldi. Kellənləri sıfotino tökülmüşdü deyə, Sarabeyim arvadın gözləri qarənlığa öyrəşə do sıfatını yaşıx görə bilmədi. Ona elə goldi ki, məlxuqatı tənir, hərdəsa görüb, azacıq görünən sıfatını nə vaxtsa, hardasa bər dəfə do görüb, çox tanış golridi ona. Kimsə oxşadırdı, çox oxşadırdı, amma ayird edə bilmirdi kima. İlk ağlına golən cin oldu. Yaşlılar, xüsusən nənəsi həmisi deyərdi ki, cin adamların gəzüne təndiqlərinin cildində görünür. Tez çöle çıxıb qışqırmıştı, ayağı yerindən tərənnomdi, elə bil yera mxılxanmışdı, səsi de çıxmırkı ki, qışqırsın...

-Na durub qoyun kimi gözlərini döyürsən? - Hüseynan kişi arvadına çəmkirdi, ərinin səsi onu fikirdən ayrırdı.

Baxdı ki, Hüseynanın olları həmin adama-heyyvanaoxşamazının ciyinlərinə qabaq salınlıb uzun. Xumar ineyin meməlerine oxşar uzun, yekə döşlərindən bərk-bərk tutub, sanki yuxarıları dərtməğə çalışır. Yanmışın döşləri necə do yekə vo uzuu idı, az qalrıdı ciyinlərindən kürəyinən arxasına aşın.

-Hüseynan! - Sarabeyimin səsi açıldı, qəfləton elə dilləndi ki, özü də əzə səsindən eyməndi, qadın qısqanlığı bedənini gizləndi, ayaqdan başı onu büründü, erini bu adama-heyyvanaoxşamaz məlxuqatı qışqandı. - Son nəyo onu elə bərk-bərk tutmusan?

-Bəs necə tutum? Eşitməmison ki, onu - bax ha, adın çökmo, adın çəkən, olımdan çıxıb üçub gedəcək - başqa cür tutmaq olmur...

-Biy, başına xeyir! Hüseynan, bu odu?

-Həee...

-Həc görəməmişdim. - Sarabeyim arvad sevincəndəm, maraqdanı diqqətlə baxmağa

başladı və istədi ki, yaxın gölsin. - O uça da bilir? Bəs qanadları han?

-Yaxın gölmə! Hürkündərsən.

-Həee...

-Avam köpöyinqizi. Sən deyirəm qac evə, durub baxırsan hola... Qara çuxamın üstündəki iynoni çıxart, götür.

-Budev təstüdə saplı iyənə də var, sənəqda da, isdiyirsen, çıxırdım verim. - Sarabeyim arvad əti atdı üstündəki iynoni çıxartmaq.

-Yoooo... ay arvad, get menim iynamı gotir. O iyənəyə mollaya dua oxutdurmuşam. Bunu - adın çökəmə ha - ancaq dualı iyənə ilə tutmaq olar.

Sarabeyim arvad dalı-dalı çöllə çıxdı, gözü elə hal arvadda qalmışdı, yaxış neyəsin, ilk defaydı qarşılışındı, özü də dogmaca ərinin quşağındı.

"İndi Hüseynan kişi onu tutub neyleyəcəkdi? Hər gün təvləni süpərtürəcəkdi, yoxsa paltar-palazı yudurturacaqdır? Bəs gecə yatandə hərda yatracaqdır? Bərdən gedərənətən hərda yatracaqdır? Bərdən gedərəndən, sonra da ucub gedərdi... Yox, Hüseynan kişi dünyagörmüş adamdır, dünəninin cikini do bilir, bikini de... O, hal arvadı elə-bəla qucaqlayıb bərk-bərk tutmayıb, əlbət ki, bir fikri var. Ölmüş necə do ucaboldular! Qarın-qartası necə do ağap-paqdır, qarənlıq təvlədə ağ maya süd kimi işiq saçır, adəmin gözün qamaşdırır. Canı yanmasın, bı suyumu da Tamam arvada oxşayı e..."

Sarabeyim arvad bir istədi qışqırıb kəndə haray salınsın, qorxdu ki, hal arvad hürkər, Hüseynan onu saxlaya bilməz, kişinini olımdan çıxıb gedər. Kirimicə evo girdi, Hüseynanın qara çuxasının yaxalığına sancılmış iynoni çıxardı və yüryələrmiş təvəleyə qayıtdı. Təvlənin qapısında əri ilə qarşılışdı, başşaqıçı goliddiyindən aqaldi ki, toqquşsun.

-Ay kişi, bəs hal arvad han?

-Axamanın qizi, axmaq, qöymürdün güclə saxlamışam, vurnuxub olımdan çıxmaq istəyirdi. Son de bir saatə gedib geldin. Mendo qədər güc hardandı, camış kimi güclü halı tutub saxlaya bilim...

Hüseynan kişi demyəsindən bir qüllə vurub belini tutdu və yere çöməldi. Sarabayim arvad qarınında bir ağrı hiss etdi, soldan sağa sancı onu doğrayırdı. "Yazır Hüseynan! Hal arvad neca güc gelibsa, kişinə belini sepdirib, ağrısı ində mənə çatdı", deyə ərinə yazıgi goldı.

-Sənən do özünü gücə salırsan... Nəyinə lazımdı hal arvadı tutmaq? Tutilim ki, tutub saxlaşdırın, neylöyəcəkdirin...

-Tutub neylöyəcəkdirim! Sənə görə tuturdum dayna... Turturdum ki, tavları kürütürəm, sənə körəyənən elasın, kəhrəzən suyunu daşının. Paltar-palazını yusun...

Sarabeyim arvad razılıqlı əlaməti olaraq bəşini tarptdı.

-Bəs qorxmurdun ki, bərdən erkəyi dalaña göldi? Həc dişisən güc çatırm tutub saxlaysan, indi gör erkəyi no gücdədir... Basıb sənə də, məni do xurdxəşil edəcəkdi, qol-qarabımı sindirəcəkdir.

-Ağzına goləni danışma! Hal arvadın erkəyi olmur.

-Biy, başına xeyir. Bəs bə hərədan doğub-törülür?

-Men na bilim hardan doğub-törülür? - Hüseynan kişi elə çəmkirdi ki, Sarabeyim arvad qorxusundan misdi, daha səsini çıxartmadı. - Doğmır. Bunları Allah elə-bəle yaradıb...

Hüseynan kişi demisini çəkib ayağı qalxdı.

-Dur ayağa... - deyə arvadına topindi. - Nəbədə gördüklini ağızından qaçdırəsan ha... Haldı, cindi, bunların hər seydon xəbəri olur, gecəyən golib yatmışız yerdə hamımızı böğüb gedər. Biz cəhənnəmə, yaşadığımızı yasamışq, gördüyüümüzü görmüşük. Uşaqlar yaziqdır.

Bir həftədən sonra bütün kənd Hüseynan kişiñin hal arvad tutmasından, tavları kürütmesindən, kəhrəzən su daşdırmasından, paltar-palaz yudurtmasından danışdı. Bu sərri Sarabeyim arvadın kiliqidən ağızdan necə çıxıb yaxılmışdı, bir sırri-xuda idi.

Elə Hüseynan kişi də buna mat qalmışdı.